



# MƏN KİMƏM?

(esse)

Mənsurə Əhmədova,

Xəzər Universitetinin magistri

23.03.2022-ci il, adı, lakin bir o qədər də qəribə bir təqvim günü idi. İlk dəfə idi ki, belə qəribə bir iqlim deyişikliyinə şahid olurdum. Evde isti şərait, bahar bayramı ab-havası, çöldə isə qar, çovğun, əsl qış havası vardı. Həmişəki kimi, nənəmin bitib tükənməyən, təkrar-təkrar dinləsəm belə, mənə yeni kimi gələn xatirələrini dinləyirdim. O, qadın və kişinin vəzifələrindən, hüquqlarından bəhs edən bir əhvalat danışırı. Əhvalatda razılaşmadığım məqamlar da vardi. Düşünürdüm, insan məfhumu varken, qadın və kişi məfhumları niyə daha çox gündəmdədir? Yəni, onlarmın hər ikisi insan olduğu halda, aralarındaki fərq birini digərindən üstün edirmi? Axi mənim üstünlük anlayışına görə, iki məfhumun hər ikisi cyni keyfiyyətləri daşıyır, lakin biri digərindən əlavə keyfiyyətə sahib olduğu zaman üstünlük məsəlesi ortaya çıxır. Qadın və kişidə isə belə deyil. Els isə, nədir bu qədər problem, anlaşılmazlıq? Bəlkə, məsələyə başqa tərəfindən baxsaq, qadın, kişi məsəlesi arxa planda qalsa, insan əsas məsələ olsa, bu qədər çatışmazlıq, anlaşılmazlıq olmaz. Yaxşı, bəs insan özü nədir? Və ya kimdir? Mən özüm kiməm?

Bu düşüncələr, bu suallar ilk dəfə deyildi ki, beynimi maşğıl edirdi. Bir müşahidə, bir təcrübə, yeni bir bilik, fərqli bir durum və ya cələ nənəmin adı bir xatirəsi vaxtaşırı məni düşünməyə vadar edirdi. Bu vaxt da “o vaxt”lardan biri idi. Beynim düşünür, düşünür və yena də bu sualı verirdi: Mən kiməm?

Əslində, bu sualı kitablardan oxuduğum standart biliklərə əsasən bir neçə müdafiəaya görə asanlıqla cavablandırma bilərdim. Ad, soyad, milliyət, din, cinsiyət, dəyərlər və hətta fiziki görünüş mənim kimliyim haqqında məlumat verir. Lakin məhiyyət bunlardan ibarət deyil, ola da bilməz. Bəlkə, öz bədənim, psixi durumumu, düşüncələrimi, inanclarımı, dəyərlərimi tam anlaya bilsəydim, bu suala cavab tapa bilərdim. Amma yox, bu da məni qane etmədi. Çünkü bədənim valideynlərim, inanclarımı, düşüncələrimi, psixologiyamı strafıma, ailəmə, oxuduqlarıma, öyrəndiklərimə, bir sözlə məni şəxsiyyət edən tarbiyə, təhsil, mühit və genime borchuyam. Deməli, axtarmalı olduğum mənim məhiyyətim idi. Bəlkə də, öz şəxsiyyətim yox, fərdiyyətimə güzgü tutmalı idim. Belə də etdim. İnsanı, insanlığı araşdırısam, özümü orada tapacağımı inanırdım.

Bu düşüncələr burulğanında yadına bir xatirə düşdü. Mənim kimliyimlə bağlı imtahanım hələ çox uzaqlara dayanır. Belə ki, mən hələ çox balaca olanda qardaşım mənə Gögöldə balıq tutarkən balıq əvezinə toruna düşdüyüm, onun da məni çıxarıb eve getirdiyini demişdi. Qardaşımın yaman mübaliğeli təsvir bacarığı var. Bu həkayəni mənə o qədər pafoslu şəkildə danışmışdım ki, artıq buna inanmamağım mümkün deyildi. Hər dəfə kimdənse küsəndə və ya qırılınca çıxıb Gögölə getmək, orada doğma “balıq” anamı tapmaq düşüncəsinə qapılırdım. Hətta, bir dəfə bunu reallaşdırmağa da cəhd etmişdim. İnsan uşaqlıq olduğu zaman necə də düşüncəsiz olurmuş. Bəlkə də, ele bu düşüncəsizlik ona xeyallar qurdurur. Nəyə, insan şüvəri inkişaf etsin, etməsin, o, uşaq olsun, ya yetkin fərqi yoxdur, onun kimliyi məqsədli olmasa da, onu daim düşündürür. Əslində, bütün davranışlarımızı, istəklərimizi, hətta reaksiyalarımızı kimliyimizə borchuyuq. İlk kimliyim isə insanlıqdan başlayır. Bəli, mən insanam.

İnsan, insan... o, çox qəribə, mürəkkəb, bir o qədər də adı canlı, təbiətin bir parçasıdır. Bir tərəfdən baxanda insan, insanlıq mənə çox qəliz bir məsələ kimi gelir. Anlamada çətinlik çəkirəm. Ümumiyyətlə, insan nədir, niyə var, missiyası nəden ibarətdir? Digər tərəfdən baxanda isə o, çox sədə təbiət nümunəsidir. Özü yaradılsada, həm yaratmayı, həm də yaratdığını yaşatmayı bacarırlar. Təbiə ki, bunu edirmi, etmirmi - bu, mübahisə doğurur. Məni düşündürən bu deyil, ona hansı tərəfdən baxmanın daha düzgün olmasıdır. Maraqlıdır, əslində hər şey belədir. Eyni şey baxış bucağımıza görə çətin və ya asan, yaxşı və ya piş, gözəl və ya çirkin ola bilir. Mən də düzgün baxış bucağını tapmalı, özümə oradan tamaşa etməli idim. Əla, artıq metodumu bilişəm, yaxşı, bəs mən kiməm?

Bu dəmədə nənə məni dürtmələdi: "Dinləmirsən məni?" – "Yox, ay nənə, dinləyirəm, danış!" O yənə də xatirələrini ard-arda düzüb, bize məsləhat verməyə davam etdi, amma mən düşünürdüm. Düşünçə xəritəmdən belə bir fikir keçdi: biz, insanlar daim insanları mühakimə edir, strafımız haqqında hökm vərə bilirik, amma məsələ özümüzə galəndə, standartlardan qırğıq çox bilmirik. Çox acıñacaqlı durumdur. Amma mən yolumu və məqsədimi bilirdim. Öncəliklə şəxsiyyətimi, sonra isə fərdiyyətimi masaya qoyub tanımalıydım. Belə də etdim. Kimliyimlə bağlı məlumatları beynimin içində sadalamağa başladım. Əslində, hamisini bilirdim, amma sadalamaq istədim. Çünkü bir dəfə bir kitabda oxumuşdum ki, insanların məqsədində çatması üçün strategiyası olmalı və məqsədə addım-addım yaxınlaşmalıdır. Beynimin içində düşünərkən, qəribə bir uşaq ciddiyyəti nümayiş etdirirdim, çox gülüncə vəziyyətdə idim. Özüm özünü danlamağa başladım: "ay Mənsurə, necə də güləmləşən, sanki böyük bir iş aşacaqsan, hələ bir də strategiya müəyyənəldərsən?" Özüm də özümə cavab verdim: "yox, nə danışırsan? Elə an mühüm məsələ budur. İnsan özünü tanısa, dünyamı tanıyar. Gördüyüümüz hər şey bizim beynimizin məhsulu deyilmi?" Bu beynin mübahisəsindən sonra təhlilimə başladım.

Adım, Mənsurədir. Soyadım, Əhmədova. Azərbaycanlıyam, dinim İslam dinidir. Avropoid irqinə mənsubam. Eee? Elə bu? Yaxşı, bir az da açım. Adım və soyadımdan bilinir ki, qadın cinsiñə mənsubam. Qadınla bağlı bir çox göstərici və məsuliyyətlərə malikəm. Azərbaycanlıyam, deməli, digər azərbaycanlılar kimi ortaç milli dəyərlərə və ənənələrə malikəm. Müsəlmanam, amma bu dini də özüm araşdıraraq seçməmişəm, müsəlman ailəsində doğulduğum üçün müsəlmanam. Bu da onu göstərir ki, müsəlmanların sahib olduğu dini dəyərlər və məsuliyyətlərə man də sahibəm. Irqim isə görünüşüm haqqında məlumat verir ki, bu da yənə də məni bir kateqoriyaya aid edir. Deməli, mən qadınam, azərbaycanlıyam, müsəlmanam, avropoidam.

Bu nəticə məni qətiyyən qane etmədi. Çünkü bu kimliklərə milyonlarla insan sahibdir. Bəs onda MƏN kiməm? Yaxşı, məsələyə başqa tərəfdən baxmağa cəhd edim.

22 yaşım var, ali təhsil alıram. İxtisasına qalsa, dilçi, filoloq, pedaqoq olma yolundayam, eyni zamanda, həvəskar psixoloqam. Bəli, bu kimliklər də mənim haqqımda müəyyən məlumat verir, lakin bu məlumatlara sahib olan tek mən deyiləm. Yaxşı, bəs mən kiməm? Valideynlərimə övlad, qardaş, bacılarımı bacı, müəllimlərimə tələbə, digər qohumlarımı da uyğun kimliyəm. Məsələ odur ki, bu kimliklərə digər bacılarım da malikdir...

Bu uzun təhlil boyunca bütün kimliklərimi göz önündə canlandırdım. Bu qənaətə gəldim ki, insan kimliklərdən ibarətdir və sahib olduğu kimliklərə görə davranış və danışış müəyyənəldərdir. Bu kimliklərin hamisi biza sonradan iradəli və ya iradesiz şəkildə əlavə olunur. Bəs mənim təməl kimliyim nə idi? Doğrudan, mən kim idim?

Felsefə kitabından oxuduğum bir yanaşma yadına düşdü; insan fərd olaraq doğulur, şəxsiyyət kimi yaşayır və fərd olaraq da ölürlər. Doğrudan da, belədir. Biz doğulduğumuz mövqə və şəraitə görə kimliklər qazanırıq. Hər bir şəxs də bu kimliklərin vəhdətidir. Deməli, mən sahib olduğum kimliklərin vəhdətiyəm.

Sualıma tam cavab tapmağın həzzini yaşayacaqdım ki, bir nüansı unutduğumu anladım. Qadın, azərbaycanlı, müsəlman, avropoid, filoloq, tələbə, övlad, bacı və s. kimi kimliklərin vəhdəti olan tek insan mənəm? Xeyr, bu kimliklərə sahib olan minlərlə insan ola bilər. Deməli, takçə müəyyən kimliklərə sahib olmaq deyil, onları vəhdət halında necə təzahür etdirmek mənim əsl kimliyimi ortaya qoyur. Bu təzahürün təməlində isə aile mühitimiz, tərbiyemiz, təhsilimiz, qavrayış və təhlil bacarığımız dayanır.

Mövcud olan bütün qadın, azərbaycanlı, müsəlman, övlad, bacı, tələbə, araştırmaçı və s. kimliklərə sahib olan hər kəs kimliklərini eyni cür dərk edib, bu kimliklərin onlara qazandırdığı məsuliyyətləri eyni daşıya bilirmi? Bu sual mənə lazımlı olan cavabları vermişdi. Ümumiyyətlə, insan doğulduğu zaman tek bir kimliklə, insan kimliyi ilə doğulur. Lakin yaşadığı cəmiyyət, mühit, mentalitet, mövcud stereotiplər ona yerli-yersiz məsuliyyətlər yükleyir və o insan ömrü boyu hansısa kimliyə köklənərək yaşayır, nəticədə, insan olduğunu unudur. Valideyn bir uşaq "vicdarlı, yardımsevər, dürüst, ədalətli olmaq, təbiət, kainat, insanlıq, yenilik naminə yaşamağın" onun əsas vəzifəsi olduğunu söyləmək yerinə, onu standart "qadınsan" və ya "kişisən" stereotipləri ilə böyüdüyü zaman qeyri-sağlam cəmiyyət formalasır...

İnsan ömür sürdükcə yeni kimliklər qazana və ya sahib olduğu kimlikləri itirə bilər. Mən də insanam, deməli, tek itirməməli olduğum təməl kimliyim olan insanlığım idi və mən sahib olduğum bütün kimliklər çərçivəsində insanlığımı yaşatmalı idim.

Dərin bir nefəs aldım. Fikirlərimi, az da olsa, konkretləşdirə bilmişdim. Artıq özümü standart bir kimliyə daxil etmirdim. Çünkü belə olan halda, o kimliyə sahib olan hər kəsə eyniyyət təşkil edirdim. Bu durum məni narahat etdirdi. Amma kimliklərin vəhdəti olmaq, onları bir yerde canlandırmaq və öz insanı mahiyyətimle birləşdirmək fikri məni, bir az da olsa, qane etdi. Bəs siz kimsiniz?

*Rubrikanı Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşcan Əzizxanlı aparır.*